

İşıqlı sabahlar üçün, parlaq bir gələcək üçün,  
çicəklənən millət üçün, səsi dünyaya yayılacaq bir  
gənclik üçün, **düşünərək yaşayınlar** üçün, xoşbəxt bir  
aile üçün, sevincli qəlblər üçün, gülən üzlər üçün,  
həyat səhifələrimizi parlaq imza sahiblərinin  
qələmi ilə yazmaq üçün

*parlaq imzalar*

Kitabin sahibi: \_\_\_\_\_

Oxu tarixi: \_\_\_\_\_

Ürək ver:     

# HEYVAN RESPUBLİKASI

CORC ORUELL

İngilis dilinden tərcümə:

Rafiz Hacıoğlu



Koordinator: Amin  
Redaktorlar: Toğrul MUSAYEV  
Qəribə MƏMMƏDOVA  
Korrektor: Turac ELDARQIZI  
İllüstrator: Leyla NOVRUZOVA  
Tərtibatçı: Zülfü XƏLİLOV  
Cildin dizayneri: Ramin HƏSƏNƏLİZADƏ

**George Orwell  
ANIMAL FARM**

**Corc Oruell  
HEYVAN RESPUBLİKASI**

Bakı, "Parlaq İmzalar" Nəşriyyatı – 2022, 160 səh. / II nəşr

© "Secker & Warburg" nəşriyyatı / 1945

© Parlaq İmzalar MMC / 2019

Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayımılanması qadağandır.

Parlaq İmzalar Nəşriyyatı | 80  
Corc Oruell | 1



[www.parlaqimzalar.az](http://www.parlaqimzalar.az)  
[info@parlaqimzalar.az](mailto:info@parlaqimzalar.az)  
  /parlaqimzalar  
0559697259 / 0559897259

Mətbəə: "AVE PRİNT" MMC  
Çap tarixi: 24.09.2022  
Sifariş: 41(24)/22


**Corc Oruell** 1903-cü il iyunun 25-də Hindistanın Motihari şəhərində anadan olub. İbtidai təhsilini Müqəddəs Kiprian məktəbində alıb. 1922-27-ci illərdə Birmada (indiki Myanma) imperiya polisi kimi fəaliyyət göstərib. Daha sonra İngiltərəyə qayıdır və yaradıcılığa da bundan sonra başlayıb. 1936-cı ildə ailə həyatı qurub və yoldaşı ilə birlikdə İspaniyaya gedərək vətəndaş müharibəsinə qatılıb. Orada yaşadığı ağrı-acıları “Kataloniya məhəbbətlə” romanında ifadə edib.

İlk romanı “Paris və Londonda pulsuz-parasız” 1933-cü il-də nəşr olunub. Yaradıcılığının sonrakı dövrlərində “Birma günləri”, “Keşisin qızı”, “Boğuluram” romanlarını yazıb. 1949-cu ildə antiutopiya janrinin bənzərsiz nümunələrindən sayılan “1984” romanı çap olunub. İngiltərəli yazıçının əsərləri dünyanın 60-dan çox dilinə çevrilib.

Yazıçı 1950-ci il yanvarın 21-də Londonda vəfat edib.

**Rafiz Hacıoğlu** 1953-cü il oktyabrın 20-də Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub. 1970-ci ildə 36 sayılı Mincivan qəsəbə orta məktəbini bitirib. 1971-ci ildə APXDİ-nin İngilis və Azərbaycan dilləri fakültəsinə qəbul olub. 1972-76-ci illərdə institutun tərcümə dərnəyinin işində fəal iştirak edib.

M. Marpurqonun “Kəpənək aslan”, C. Xəlilin “Peyğəmbər”, C. Oruellin “Boğuluram”, R. Baxın “Qağayı Conatan Livingston” əsərlərini Azərbaycan dilinə tərcümə edib. Bir sıra tərcümə kitablarının redaktorudur.



# I

“Mulkədar” fermasının sahibi cənab Couns gecə hini qapısını bağladı, amma o qədər içmişdi ki, toyuqların girib-çıxdığı deşikləri örtmək yadından çıxdı. Əlindəki fənərin o tərəf-bu tərəf rəqs edən həlqəvari işığında səndirləyə-səndirləyə həyəti keçdi, arxa qapıya çatanda çəkmələrini çıxartdı, ərzaq anbarındakı çəlləkdən stəkanla axırıncı pivə payını götürüb çarpayışına üz tutdu. Arvadı xanım Couns artıq xorhaxor yatırdı.

Yataq otağının işığı sönən kimi fermadakı tikililərin hamısında bir canlanma, çaxnaşma yarandı. Gündüz belə bir söz yayılmışdı ki, ağ cins qabanlar arasında mükafat qazanmış Qoca Mayor ötən gecə əcaib bir yuxu görüb və onu digər heyvanlara da nağıl etmək istəyir. Razılığa gəlmisdilər ki, cənab Couns çıxıb gedən kimi hamı böyük mərəyə toplaşsın. Qoca Mayor (Villinhton Gözəlcəsi adı ilə tanınsa da, hamı onu belə çağırırdı) fermada elə yüksək nüfuza malik idi ki, onun söyləyəcəklərini eşitmək üçün hamı məmənuniyyətlə

## Həyvan Respublikası

bir saatlıq yuxusundan keçməyə razı idi.

Böyük mərəyin dərinliyində quraşdırılmış kürsüdə, damın çatqısından asılmış fənərin işığı altında Mayor saman çarpayısında yerini artıq rahlamışdı. Qocanın on iki yaşı var idi və axır vaxtlar xeyli etlənmişdi. İrəli uzanan köpək dişləri heç vaxt kəsilməsə də, müdrik və xeyirxah görkəmi ilə əzəmətli görünürdü. O biri həyvanlar bayaqdan bəri gələrək hərə öz tərzinə uyğun yerlərini rahatlamağa başlamışdılar. İlk olaraq Zəngçiçəyi, Zirəçiçəyi və Birəçiçəyi adlı üç it gəldi. Sonra donuzlar gəldi və dərhal kürsünün önündəki samanlıqda özlərinə yer elədilər. Toyuqlar pəncərəaltına düzüldülər, göyərçinlər tavandakı tirlərə qondular və inəklər donuzların arxasında uzanıb gövşək çalmağa başladılar.

İki qoşqu atı, İşbaz və Kütbaş bir gəldilər; onlar çox asta yeriyir, samanda gizlənə biləcək hər hansı kiçik canlısı tapdamasınlar deyə, iri, tüklü ayaqlarını ehtiyatla yerə qoyurdular. Kütbaş ortayaşlı, dünyaya bir neçə bala gətirmiş ətli-canlı madyan idi. Dördüncü doğusdan sonra əvvəlki figurasına heç cür qayıda bilməmişdi. İşbaz isə hündürlüyü təxminən 180 sm, həmçinin iki at gücü olan çox iri gövdəli bir həyvan idi. Alnından burnunun üstünə qədər uzanan ağ zolaq müəyyən mənada ona axmaq bir görkəm verirdi, sən deyən, heç ağıl dəryası da deyildi. Lakin sakit xasiyyətinə və qeyri-adi zəhmətkeşliyinə görə ona çox hörmət edirdilər. Atların ardınca ağ keçi Tutu və uzunqulaq İntelligent gəldi. İn-

telligent fermada ən qocaman, həm də ən pisxasiyyətli heyvan idi. Tək-tük hallarda danışardı, ağızını açanda da hədyan şeylər söyləyərdi. Məsələn, deyirdi ki, Allah ona milçəkləri qovmaq üçün quyruq verib, amma kaş ki, nə quyruq olaydı, nə də milçək. Fermadakı heyvanlar onu heç vaxt gülən görməmişdilər. Soruşanda da deyirdi: "Gülməli nə var ki bunda?" Açıq-aşkar deməsə də, İşbaza hayıl-mayıl idi. Bazar günlərini adətən birlikdə keçirir, meyvə bağıının o tərəfindəki örüş yerində kəlmə belə kəsmədən yanaşı otlayardılar.


Bu iki at yenicə yerə uzanmışdır ki, anasını itirmiş bir dəstə bala ördək mərəyə daxil oldu. Onlar acizənə bir səslə vaqqıldaşaraq, yanlarını basa-basa o tərəf-bu tərəfə var-gəl edib ayaq altda qalmamaq üçün salamat bir yer axtarırdılar. Kütbaşın qatlanmış iri qabaq ayağı balaca ördəklər üçün əsl müdafiə səddi idi. Onlar orada özlərinə yer elədilər və dərhal da yuxuya getdilər. Son anda cənab Counsun ikitəkərli arabasına qoşulan madyan – yaraşıqlı, ağ, amma gicbəsər Nazlı ağızında qənd, əzilə-büzülə içəri girdi. Ön cərgənin yaxınlığında bir yer tutdu və ətrafdakıların diqqətini cəlb etsin deyə, qırmızı lent bağlanmış yalını yellətməyə başladı. Hamidən axırda pişik gəldi. Həmişə olduğu kimi ən isti yer üçün ora-bura boylandı və nəhayət, İşbazla Kütbaşın arasına dürtüldü. Burada o, Başçının nitqinin bir kəlməsinə belə qulaq asmadan, özündən razı halda xumarlanırdı.

## Heyvan Respublikası

Arxa qapının dalındakı tarda yatan əl qarğası Çənə-bazdan başqa bütün heyvanlar artıq gəlmışdı. Mayor bütün heyvanların yerini rahlayaraq diqqətlə onun çıxışını gözlədiklərini görüb boğazını arıtladı və başladı:

– Yoldaşlar, ötən gecə gördüğüm əcaib yuxu barədə artıq eşitmisiniz. Lakin yuxunu sonraya saxlayaqlı İlk növbədə sizə deyiləsi başqa sözüm var. Yoldaşlar, bilirəm ki, bir ayağım burda, bir ayağım da gordadır. Ona görə də ölməzdən qabaq bu dünyada qazandığım təcrübəmi, düşüncələrimi sizinlə bölüşməyi özümə borc bilirəm. Mən uzun ömür sürmüşəm. Tək-tənha öz pəyəmdə uzanarkən fikirləşmək üçün vaxtim çox olub və zənnimcə, hal-hazırda yaşayan hər bir heyvan kimi, mən də yer üzündəki bu həyatın mahiyyətini anlayıram. Sizə söyləmək istədiklərim də məhz bu barədədir.

İndi isə, yoldaşlar, sizdən soruşuram, bu nə rəzil həyatdır biz yaşayırıq? Açıq danışmaqdən qorxmayaq: həyatımız miskin, əziyyətli və qısadır. Doğulandan sonra bizə heç düz-əməlli yem də vermirler. Hələ bu azmiş kimi, canımız ağızımızdan çıxana qədər işlədirlər. Elə ki götürüm düşdük, daha fayda verə bilmədik, sal-laqxanaya aparıb heç uf demədən boğazımızı üzürlər. İngiltərədə heç bir heyvan bir yaşıdan sonra xoşbəxtliyin, asudəliyin, istirahətin nə demək olduğunu bilmir. İngiltərədə heç bir heyvan azad deyil. Bütün heyvanlar məşəqqətli qul həyatı yaşayır. Budur, acı həqiqət.



## Heyvan Respublikası

Bu sadəcə təbiətin nizamının bir hissəsidirmi? Bəlkə, bizim torpaqlar bəhərsizdir, xəbərimiz yoxdur? Xeyr, yoldaşlar. Min dəfə deyərdim, xeyr! İngiltərənin torpağı məhsuldardır, min cür naz-nemət yetişir, iqlimi yaxşıdır. O indikindən də qat-qat artıq heyvanı bolluca yemlə təmin etmək iqtidarındadır. Təkcə elə bizim bu ferma-mız on atı, iyirmi inəyi, yüzlərlə qoyunu saxlaya bilər və onlara indiki halımızla müqayisədə, ölçüyəgəlməz rahat və şərəfli həyat bəxş edər. Elə isə niyə bu kölə həyatına boyun əymışık? Ona görə ki, əməyimizin məhsulunun hamısını insan deyilən məxluq oğurlayıır, əlimizdən alır. Bütün problemlərimizin səbəbkəri odur, yoldaşlar. Bircə sözlə ifadə etsək: İnsan. İnsandır bizim yeganə və həqiqi düşmənimiz. İnsanı həyat səhnəsindən silsək, aclığa da, belimizi bükən bu ağır işə də əbədi son qoyarıq.

İnsan yeganə məxluqdur ki, əli cibində məhsullardan bol-bol istifadə edir. O, süd vermir, yumurtlamır, kotan dartacaq gücү yoxdur, dovşan tuta biləcək qədər sürətli deyil. Bununla belə, özünü heyvanların ağası hesab edir. Onları işlədir, əvəzində isə acından ölməmək üçün cüzi yem verir, qalanını isə özünə saxlayır. Bizim zəhmətimizlə torpağı şumlayır, peyinimizlə onu münbitləşdirir. Bizə isə dərimizdən başqa heç nə qalmır.

Götürək elə qarşımızdakı bu inəkləri. Neçə min litr süd vermisiniz bu son ildə? Sağlam, gümrah buzovla-

rın böyüdülməsinə sərf edilməli olan o süd hara gedib? Onu düşmənlərimiz son damlasına qədər içəri ötürüblər. Bəs siz, toyuqlar, bu son illər ərzində neçə yumurta yumurtlamışınız? O yumurtaların neçəsindən cüçə çıxıb? Əksəriyyəti Couns və onun adamlarının cibini pulla doldurmaq üçün göndərilib bazara. Bəs sən, Kütbaş, hanı doğduğun o dörd bala? Qoca vaxtlarında sənin dayağın, fərəhin olmaliydi onlar. Dördünü də bir yaşında satdılar, onları bir də görməyəcəksən. Verdiyin dörd balanın və tarlalarda çəkdiyin ağır zəhmətin müqabilində dadar-doymaz yem payından və quru pəyədən savayı nə veriblər sənə?

Gör heç bu miskin həyatımızı öz axarı ilə sağ-salamat başa vurmağımıza imkan verirlər?! Özümə gəldikdə mən gileylənmirəm, çünki az sayda olan bəxtəvərlərdən biri də mənəm. On iki yaşıma çatmışam və dörd yüzdən artıq balam var. Bir donuz bundan artıq neyləyə bilər?! Ancaq heç bir heyvan bu qəddar bıçaqdan canını qurtara bilməz. Siz, qarşısında əyləşən ətlik üçün bəslənmiş cavan donuzlar, bir il ərzində hamınız qəssab kötüyünün üstündə çıçırtı qopararaq canınızı tapşıracaqsınız. Hamımız – inəklər, donuzlar, toyuqlar, qoyunlar – bu dəhşətin qurbanına çevriləcəyik. Atların və itlərin taleyi də bizimkindən yaxşı deyil. Məsələn, sən, İşbaz, o möhkəm əzələlərin gücdən düşən günü, Couns o saat səni axsaq və qocalmış atlar alan qəssaba satacaq, o da başını kəsib ətini qaynadaraq ov itlərinə

## Heyvan Respublikası

yem edəcək. İtlərə gəldikdə isə qocalıb dişləri tökülen kimi Cowns boğazlarına kərpic bağlayıb yaxınlıqdakı gölməçəyə atacaq.

Yoldaşlar, məgər gün işığı kimi aydın deyil ki, həyatda düçar olduğumuz bütün bəlaların səbəbi o insan deyilən zülmkar varlıqdır? Bircə, bu insandan yaxamızı qurtara bilsəydik, əməyimizin məhsulu özümüzə qalardı. Bax onda varlı və azad olacaqıq. Elə isə nə etməliyik? Gecə-gündüz bütün varlığımızla çalışıb insan tayfasını devirməliyik. Budur, mənim sizə deyəcəyim, yoldaşlar: Üsyan! Bilmirəm, bu qiyam günü nə vaxt gələcək. Bu, bir həftədən sonra da ola bilər, yüz ildən sonra da. Amma ayaqlarımın altında aydın gördüğüm saman kimi ona əminəm ki, gec-tez haqq-ədalət öz yerini tapacaq. Qalan qısa ömrünüzdə bu ümidi dən möhkəm-möhkəm yapışın, yoldaşlar. Və ən vacibi, mənim dediklərimi sizdən sonra gələnlərə də çatdırın ki, gələcək nəsillər şanlı qələbə gününədək bu mübarizəni davam etdirsinlər.

Bir məsələni də dəqiq yadda saxlayın, yoldaşlar! Qərarınızda qətiyyətli olun. Heç bir səbəb sizi yolunuzdan döndərməməlidir. Onların “İnsan və heyvanların marağı eynidir”, “Birinin xoşbəxtliyi o birilərinin də xoşbəxtliyidir” kimi saxta sözlərinə inanmayın. Bu, ağ yalandır. İnsan yalnız öz marağını güdür. Bu mübarizə ərzində aranızda möhkəm birlik yaradın, bir-birinizə arxa-dayaq olun. Bütün insanlar düşməndir. Bütün

heyvanlar yoldasdır.

Elə bu dəm bərk hay-küy qopdu. Başçı donuzun çıxışı zamanı dörd iri siçovul yuvalarından çıxaraq arxası üstə oturub ona qulaq asırdılar. Birdən itlərin gözləri onlara sataşdı və siçovullar bir göz qırpmında özlərini yuvalarına salmasaydılar, itlər onları parça-parça edəcəkdi. Mayor sakitlik yaratmaq üçün qabaq ayağını qaldırdı.

– Yoldaşlar, həll olunası bir məsələ də var. Vəhşi məxluqlar, məsələn, siçovullar və dovşanlar bizə dostdur, yoxsa düşmən? Gəlin səsə qoyaq. Yiğincaq iştirakçılarına belə bir sual verirəm. Siçovullara yoldaş demək olarmı?

Dərhal hamı fikrini bildirdi. Böyük əksəriyyət belə razılığa gəldi ki, bəli, siçovullar yoldasdır. Cəmi dörd heyvan bu fikrə qarşı çıxdı, üç it və pişik. Lakin sonra məlum oldu ki, pişik hər iki tərəfə səs verib. Mayor sözünə davam elədi:

– Sizi çox yormaq istəmirəm. Sadəcə təkrar edərək bildirirəm ki, insana, onun yaramaz əməllərinə həmişə düşmən olduğunuzu heç vaxt unutmayın. İki ayağı üstə yeriyən nə varsa düşmənimizdir. Dörd ayağı üstə yeriyən və ya qanadları ilə uçan nə varsa dostumuzdur. Bir şeyi də yadda saxlayın, insana qarşı mübarizə aparrakən ona bənzəməməliyik. Hətta ona qalib gəlsək belə, onun etdiklərini təkrarlamamalıyıq. Heç vaxt heç bir heyvan evdə yaşamamalı, çarpayıda yatmamalı, pal-

## Heyvan Respublikası

tar geyməməli, içki içməməli, tütün çəkməməli, pula əl vurmamalı, yaxud da alverlə məşğul olmamalıdır. İnsanın əməllərinin hamısı fənadır. Və ən vacibi, heç bir heyvan öz həmcinsinə qarşı qəddar olmamalıdır. Fərq eyləməz: zəif, yaxud güclü, ağıllı, yaxud sadəlövh, biz hamımız bir-birimizə qardaşlıq. Heç bir heyvan nə olur-olsun digər heyvanı öldürməməlidir. Bütün heyvanlar bərabərdir.

İndi isə, yoldaşlar, sizə ötən gün gördüğüm yuxunu danışmaq istəyirəm. Onu olduğu kimi təsvir edə bil-məyəcəyəm. Yuxuda Yer kürəsinin insan yox olandan sonrakı vəziyyətini gördüm. Bu mənə çıxdan unutduğum bir şeyi xatırlatdı; illər öncə, mən balaca bir donuz olanda anam və digər dişi donuzlar yalnız melodiyasını və ilk üç sözünü bildikləri bir mahnı zümrümə edirdilər. Üşaqlıqda o musiqini bilirdim, amma neçə vaxt idi xatırlamırdım. Lakin ötən gecə həmin mahnı yenə yadıma düşdü. Hələ, üstəlik, mahnının sözlərini də xatırladım. Əminəm ki, o sözlər qədim zamanlarda yaşayan heyvanların dilindən düşmürmüş, amma, təəssüf ki, sonrakı nəsillər bu ənənəni davam etdirmədilər. Ancaq narahat olmayın, mahnını sizə oxuyacağam indi, yoldaşlar. Mən qocalmışam, səsim də tutulub, amma mən öyrədəndən sonra siz onu məndən də yaxşı oxuyaqsınız. Mahnı belə adlanır: “İngiltərə zivəri, İrlandiya heyvani”.

Qoca Mayor boğazını arıtladı və oxumağa başladı.

Dediyi kimi, səsi boğuq çıxırdı. Bununla belə, mahnını kifayət qədər yaxşı ifa etdi. Bu, bir az “Klementin”, bir az da “La Kukaraça”nı xatırladan coşqulu bir mahnı idi. Sözləri beləydi:

Həyat gözəl olacaq, dünyanın hər yerində,<sup>1</sup>  
Gah torpağın üstündə, gah torpağın bətnində.  
Qulaq verin müjdələr dolusu bu xəbərə,  
Cuşa gəlsin küləklər, yayılsın hər səhərə.

İngiltərə zivəri, İrlandiya heyvanı,  
Gələcək şən günləri, xoş olacaq hey canı.  
Dinləsin bizi hamı, dinləsin qoy hər yetən,  
Dinləsin bizi hər kəs, qoy dinləsin hər sevən.

Səsi bizə yaxındı, qulaq verin səslərə,  
Gəlir gözəl günlərin, gəlir gözəl kəsləri.  
Hər yer bərli-bəzəkli, yox acliq, yox böhranlar,  
Zalımlarsa məhv olub, yerlə-yeksan tiranlar.

Bərəkətli, meyvəli, tarlaları, çölləri...  
İngiltərə... vətənim, möhkəm əsən yelləri...  
Nə var cilovdan əsər, nə var yəhərdən xəbər,  
Şahə qalxmır ağrılar, qançırlatmır qamçılar.

Qoşqusuzdu tərkilər... noxtasızdı burunlar...  
Əzilməyir belimiz, gerçəkləşib əfsunlar.  
Üz gətirib bərəkət, ruzi tutub aləmi,  
Buğda, arpa tarlalar, yulaf doludu zəmi.

---

1 Kitabdakı şeirlər şair-yazıcı Amin Sükut tərəfindən işlənilmişdir. – Red.

## Heyvan Respublikası

Yonca, paxla ləzzətli, damdadlıdı çuğundur,  
Yemlər basıb hər yanı, dolub daşibdi axur.  
Şəfəq saçar günəş də, İngiltərə çölündə,  
Qazlar, ördəklər üzür, onun bərraq gölündə.

Azadlığa qovuşsaq, o gün dövran dəyişər,  
Mehlər əsər ətirli, sular olar səpsərin.  
Çəkməliyik min zəhmət, dayanmadan, durmadan...  
Bax həmin gün xətrinə, dözməli min zillətə.

Qoy azadlıq uğrunda, qismət olsun ölümlər,  
Qoy azadlıq uğrunda...

Vuruşsun hamı bir-bir;  
At,  
qaz,  
inək,  
hindquşlar,  
Yayın bu şad xəbəri.

Qulaq verin müjdələr dolusu bu xəbərə,  
Cuşa gəlsin küləklər, yayılsın hər şəhərə.  
İngiltərə zivəri, İrlandiya heyvani,  
Gələcək xoş günlər, xoş olacaq hey canı.  
Səsi bizə yaxındı, qulaq verin səslərə,  
Gəlir gözəl günlərin, gəlir gözəl kəsləri.

Mahnının ifası heyvanları yaman coşdurdu. Heç Miyor sözünü bitirməmiş hamı onu oxumağa başladı. Ən yassar heyvanlar da mahnının musiqisini və bəzi sözlə-

rini artıq öyrənmişdi. Ağilları isə, məsələn, donuzlar və itlərsə Mayorun ağızından çıxan kimi əzbərləmişdilər. Azacıq məşq etdikdən sonra artıq fermadakıların hamısı ağız-ağıza verib möhtəşəm bir həmahəngliklə “İngiltərə zivəri, İrlandiya heyvani”nı oxuyurdu. Bir sözlə, inəklər böyürür, itlər hürür, qoyunlar mələyir, atlar kişnəyir, ördəklərsə vaqqıldaşırdı. Mahnı elə xoşlarına gəlmışdi ki, ardıcıl olaraq beş dəfə oxudular və mane olmasaydılar, bütün gecəni oxuyardılar. Təəssüf ki, bu hay-küy cənab Counsu yuxudan oyatdı, o, yerindən sıçradı. Elə bildi, tülkü var həyətdə. Həmişə yataq otağının küncündə olan tüfəngi cəld götürdü və qaranlığa 6 №-li qırma doldurulmuş bir gullə atdı. Qırmalar mərəyin divarına batdı və heyvanlar bir göz qırpmında pərən-pərən oldu. Hərə öz yatağına cumdu. Quşlar tara qalxdı, heyvanlar samanlığa uzandı və bir anda fermaya sükut çökdü: hamı yatırdı.